

# Azərbaycan Dövlət Pedaqoji Universiteti - 100

XX əsrin əvvəllərində Moskva, Peterburq, Kiyev, Odessa, Kazan və s. universitetlərini bitiren azərbaycanlıların sayı əhəmiyyəti dərəcədə artısa da, onların arasında müəllimlər azlıq təşkil edirdi.

Ali təhsilli milli müəllim kadrlarının hazırlanması zərurətini ilk dərk edən Azərbaycan Demokratik Respublikası bu sahədə müəyyən addımlar atmışdı, lakin vaxt baxımından pedagoji yönümlü ali təhsil müəssisələrini yaratmağa imkan olmamışdı.

Bu tarixi vəzifəni Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov öz üzərinə götürdü. O, 1921-ci il avqustun 26-də Bakıda Azərbaycan Pedaqoji İstututunun yaranması haqqında dekret imzaladı. Həmin qərara əsasən 6 nəfər tələbə ilə fəaliyyətə başlayan ölkənin ilk və ən böyük ali pedagoji təhsil ocağı təsis edildi. Azərbaycan Pedaqoji İstututunun ilk buraxılışı 1923-1924-cü tədris ilində olmuşdur.

Keçən illər ərzində institut müəyyən cətinliklərlə də üzərəmiş, 1927-1929-cu illər və 1941-1943-cü illərdə onun fəaliyyəti iki dəfə dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir.

İlk vaxtlar zamanın tələbinə uyğun olaraq Ali Pedaqoji Kişi ve Ali Pedaqoji Qadın İstututları kimi fəaliyyətə başlasa da, adı müxtəlid illərdə dəfələrlə dəyişdirilmiş, nəhayət müstəqillik dövründə - 1991-ci ilde Nazirlər Kabinetinin müvafiq qərarı ilə universitet statusu almışdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti respublikamızda ali pedagoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır.

Qeyd edək ki, istututun ali təhsil ocağı kimi formalşmasına və inkişafında Azərbaycan Hökumətinin başçısı N.Nərimanov, xalq maarif komissarı D.Bünyadzadə, dövrün tanınmış ziyanlıları Ü.Hacıbəyov, V. Xulufli, B.Çobanzadə və M.Quliyevin böyük xidmətləri olmuşdur.

Istututun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İstututunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. İstututun ilk müəllimləri sırasında F.Rzabəyli, H.Mahmudbəyli, M.Əfəndiyev, C.Hüseynov, M.Mirqasimov və başqalarının da adları çəkilməlidir.

Keçmiş Sovetlər dönməndə ADPU-nın müvafiq fakültə, şöbə və filialları əsasında müxtəlid illerde SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Diller İstututu (indiki Azərbaycan Diller Universiteti), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İstututu (indiki Bakı Slavyan Universiteti), S.M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İstututu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası), H.Zərdabi adına Gəncə, Y.Məmmədəliyev adına Naxçıvan və s. pedagoji istututları yaradılmışdır.

Bünövrəsi qoyulduğu ilk gündən Pedaqoji Universitet yüksək ixtisaslı pedagoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğur-

**“Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətli işdir”.**

**Ümummilli lider Heydər Əliyev**



lar qazanaraq ölkəmizin qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İstututunun ADPU-ya qoşulması və onun fəaliyələrinin da universitetin strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedagoji kadr hazırlığı ilə məşgül olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Nazirlər Kabinetinin 2016-ci il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kollegi ADPU-nın nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollegi kimi fəaliyyət göstərməyə başlayıb.

Bu gün respublikamızın beş bölgəsində universitetin Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları çalışmaqdadır. Bakı şəhərinin Səbail rayonundakı M.Rahim adına 7 sayılı orta məktəb 2016-2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunmuşdur.

“Ənənələre sadıq, yeniliklərə açıq universitet” şəhəri ilə irəliləyən ADPU-nun indiyədək 160 minden artıq məzunu olub. Əsası qoyulark ilk kadrarları arasında bir nəfər də alim olmayan ADPU-da indi 70-dən artıq elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent və 350-dən çox fəlsəfə doktoru çalışmaqdadır.

Universitetimizdə hazırda filiallar və Pedaqoji kolleclər birlikdə 20 minədək tələbə təhsil alır, təhsilin bakalavr pilləsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedagoji kadrarları hazırlanır. Pedaqoji Universitetin XX əsrin 70-80-ci illərində qazandığı nailiyyətlər Azərbaycan rəhbəri Heydər Əliyevin bu ali məktəbə xüsusi diqqəti ilə bağlı olmuşdur. Belə ki, 1971-1982-ci illerde Ümummilli Lider beş dəfə Pedaqoji Universitetdə olmuş, istututun 50 və 60 illik yubiley tədbirlərində şəxslən iştirak etmişdir. 1973-cü ilde Pedaqoji İstututun yarıməsrlik yubileyi münasibətilə “Qırmızı Əmək Bayrağı Ordeni” ilə təltif edilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra xarici ölkələrin tədris müəssisələri və elmi mərkəzlərinin universitetimizə maraqlı artdı. Bu gün ADPU 52 xarici universitetlə əməkdaşlıq edir, tələbə mübadiləsi

zadənin rəhbərliyi ilə yaradılan Filologiya fakültəsi bir əsrlər inkişaf yolu keçərək yüksək ixtisaslı filoloq və müəllim kadrları hazırlayan tədris ocağı və elmi mərkəzə çevrilmişdir.

Fakültəmizin keçdiyi böyük tarixi yolu 30 ilini mən də bu ocaqda keçirdim. Tələbəlik illərimdə müəllimlərimdən - Məmmədselim Tahirli, Afad Qurbanov, Həsən Mirzəyev, Xeyrulla Məmmədov, Məmməd Memmədov, Qəzənfər Kazimov, Nizami Xudiyev, Paşa Əfəndiyev, Himalay Qasimov, Mustafa Mustafayev, Əbdül Qənbəroğlu, Azer Hüseynov və başqalarından aldığım biliyələ yanaşı, onların şəxsi nümunəsi, davranışları, həyat təcrübəsi mənim üçün həqiqətən bir örnek oldu. Elə bu səbəbdən də evvələc təhsil aldığım sonra isə işə qəbul olunduğum Pedaqoji Universitetdə alim və müəllim kimi tanıdığım müəllimlərimlə ciyin-ciyinə çalışmaq mənim üçün sözün həqiqi mənasında bir məktəb oldu.

Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova haqları olaraq yazar ki, “Sözün həqiqi mənasında, filologiya fakültəsinə xalqımızın milli sərvətinin tərkib hissəsi adlandırılmalıdır” (Filologiya fakültəsi bu gün: Bakı, 2020. Ön söz, səh 6).

Azərbaycan Dövlət Pedaqoji Uni-

versitetinin Filologiya fakültəsi fəaliyyəti dövründə özünəməxsus ənənələr yaradılmışdır. Bu ənənələrdən biri də vaxtile akademik Məmməd Cəfer Cəfərovun yaratdığı ədəbi-bədii dərnək idi. 2018-ci ilde Filologiya fakültəsində professor M.Hüseynovanın təşəbbüsü ilə yaradılan “Meh” ədəbi dərnəyinin ilk təqdimati baş tutdu. 2019-cu ilde “Meh”in yaradılmasının 1 illiyi münasibətilə keçirilən hesabat gecəsində istedadlı gencərimizin, dərnək fəallarının şeir və hekayələrindən ibarət almanax da təqdim olundu.

2020-ci il fevralın 21-də ali məktəblərin tarixində ilk dəfə olaraq Filologiya fakültəsində “Filoloq” adlı qəzet təsis olunaraq işq üzü gördü. Bu maraqlı mətbuat layihəsinin gerçəkləşdirilməklə fakultə rəhbərliyi 100 yaşlı ADPU-nun tarixine daha bir orijinal sehifə yazdı.

“Baş redaktordan” adlı program xarakterli yazısında professor Mahirə Nağıqızı “Filoloq”un fakültəmizin professor-müəllim heyəti ilə yanaşı, yaradıcı gencərimiz üçün də tribunaya çevriləcəyini bəyan etdi. Qəzet kiçik bir zaman kəsiyində özünə geniş auditoriya toplaya bilib. Əminliklə söyləyə bilərik ki, qəzet öz missiyasına sağıdır.

2020-ci ildən Filologiya fakültəsində “Linqvistika problemləri” adlı beynəlxalq elmi jurnal çapdan çıxır, AAK-in tövsiyə edilən nəşrləri siyahısına daxil edilən bu mətbəər elmi nəşrin təsisçisi və baş redaktor professor M.Hüseynovadır. Qeyd edirəm ki, həm “Filoloq” qəzeti, həm də

“Linqvistika problemləri” beynəlxalq elmi jurnalının elektron versiyaları da mövcuddur.

Fakültənin son 1 il ərzində gördüyü işlər sırasında “Filologiya Linqvistika” mərkəzinin fəaliyyətə başlaması da qeyd olunmalıdır.

M.Nağıqızının təşəbbüsü ilə yaradılan bu mərkezin açılmasında meqəsəd fakültədə həyata keçirilən diskuSSIya, görüş və disputların tələbələrə qarşılıqlı təşkilini həyata keçirməkdir. Mərkəz, eyni zamanda, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları və texnologiyaları ilə işləmək bacarıqlarının artırılmasına da xidmət edir.

“Filologiya linqvistika” mərkəzində fakültənin təşəbbüsü ilə tez-tez yeni kitab və dərgilərin təqdimati keçirilir. Bele təqdimatlardan biri də Universitetimiz yubileyi münasibətilə Filologiya fakültəsinin hazırladığı “Filologiya fakültəsi bu gün” adlı kitaba həsr olunmuşdur.

Kitabda ötən əsrin 20-ci illərindən başlayaraq bugünkü qədər Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun ayrılmaz tərkib hissəsi olan, öz şöhrəti keçmiş və tarixi ənənələri ilə seçilən Filologiya fakültəsinin dünəni və bu günü haqqında tam məlumat almaq mümkündür.

Kitabda böyük qədirişnəşli hissə ilə Filologiya fakültəsinin ilk dekanı, professor Bəkir Çobanzadənin və onun davamçısı, professor, AMEA-nın müxbir üzvi Əbdüləzəl Dəmirçi-zadənin xidmətləri xatırlanır.

İrs-varılık əlaqəsinə diqqəti yönəldən Mahirə Nağıqızı “Ön söz”də bunları yazır: “Bu qədər şanlı keçmiş, tarixi ənənələri olan “Fakültəmizin bu günü” vərəqələdikcə sizi heyət bürüyəcək. Köklerin üstündəki gövdə də möhkəmdir, budaqlar da çoxşaxəlidir, yarpaqlar da yamyaslıdır. Ənənələri qorumaq, müasir təhsilə verilən tələblər səviyyəsində işi qurmaq müasir gənciyin elmə, ədəbiyyatı marağini artırmaq üçün var qüvvəsinə əsirgəməyen professorlar, dosentlər, baş müəllim və müəllimlər eyni amal, eyni ideya ətrafında birləşərək dövlətlimizə, dövlətçiliyimizə xidmət edirlər”.

Düşünürəm ki, bu gün Filologiya fakültəsində təhsil alan, yetişən gənclər fakültəmizin professor-müəllim heyəti ilə yanaşı, yaradıcı gencərimiz üçün də tribunaya çevriləcəyini bəyan etdi. Qəzet kiçik bir zaman kəsiyində özünə geniş auditoriya toplaya bilib. Əminliklə söyləyə bilərik ki, qəzet öz missiyasına sağıdır.

Vaxtılıq bu fakültədə təhsil alan yuzlərlə tələbədən biri kimi doğma Universitetimi, bu gün 100 illik yubileyini qeyd edən Pedaqoji Universitetin çoxminlik müəllim ordusunu bir daha təbrik edirəm! Dəyərlə müəllimlər, əziz tələbələr 100 yaşımız mübarək!

**Yeganə Qasımovə,  
ADPU-nun ədəbiyyat  
kafedrasının baş müəllimi,  
filologiya üzrə fəlsəfə doktoru**